



[!Prezidentdn ev, randan dalt... Slimov el vvlki Hseynbala!](#)

Grnr prezidentdn ev, randan dalt istyn Hseynbala Slimov vvlki kimi daha yerli iqtidardan dalt

.istmir

Nur-az.com:Dvlt basnn bir sra jurnalistlr ev vermsi birmnal qarlanmad. Bu msl uzun mddt lk gndmini zbt eldi. ndi d dbdn ddyn gman etmk olmaz. Buna bir sbb d el dvlt basndan mnzil alanlarn tutduu v yaxud buraxd mvqeydir. Tutanlar o kslrdir ki, vvldn prezidentin yannda idilr, ya da onu o qdr d srt tnqid etmirdilr. Amma "mvqey buraxanlar" ifadsi leksikonumuza mnzil hdiyysi xbrlrinin lk gndmin oturmas kimi oturumasa da zmzdn icad (ed bilrik. (Sbb olanlar sa olsun

Mvqey buraxanlardan" biri d Hseynbala Slimovdur. Bli, mhz csartli, ir ryi yemi Hseynbala" mllim. (lbtt, bir zamanlar. Qeyd edk ki, Hseynbala mllim Rauf Arifoluna qoulandan bri o (da, Arifolu kimi ir ovuna xman dan atb

Hseynbala Slimov da ev alanlardandır. Onun timsalnda bu yazmzdak mnzil hdiyysi shbtinin gndm glmsinin sas gnahkar el Slimovun zdr. Son mqalsind (avqustun 15-d) randan yazb. vyla deyk ki, ranprst deyilik. Biz hqiqtprst v haqqprstik. ran haqqn v hqiqtin yanndadrsa dstklyirik onu. Haqqprst olmamz sbut etmk tin deyil. Msln, bir zamanlar ir ryi "yeyn" Arifolunu da, Hseynbala Slimovu da dstklyirdik. nki onlar hqiqtlri atdrrdlar. gr kims o vaxt biz Arifoluprst, yauxd Hseynbala prst deyirdis d can sa olsun. Hqiqtlri deynlri dstklmk onlara prsti etmkdirs qoy olsun. Amma n azndan o zamanlar Arifolu il Hseynbala mllim bizi "...prst" adlandrmrd. (n azndan insafn adlandrmamal idilr) .Adlandrrdlarsa da buna sevinmli idilr ki, haqq yolunda onlar dstklynlr var

Kek Hseynbala Slimovun rann- Qarabaq haqqnda yazd yazya. Qeyd edim ki, bu cr yazlar v onlarn mlliflri n ran- Ermnistan, ran trklri, rann Azrbaycan mntqlri mvzular daim ehtiyat mvzu hesab edilib. "Zapas" olaraq bu kimi mvzular saxlayblar ki, hm "saxla saman, glr zaman" qismindn olsun, hm d sabah, o biri gn mqal yazmaa mvzu "olmayanda" he .olmasa bu bard bir-iki klm yazsnlar. Hazrda Slimov mllim bu iin hdsindn pekarcasna glir

He uzaa getmyk, 25.11.13 tarixindn bu gndk Hseynbala Slimovun Arifolunun qzetind ap olunan mqallr nrz saln, bir d onun qeyd ediln tarixdn vvlki faliyyetlrin baxn. Msln, bir zamanlar Hseynbala Slimovdan "Azadlıq radiosu" v "Azadlıq.info" sayt mxalift mvqeyli insan nvannada istifad edir, yzlarn ap edir, onu verilirlr arrd. z d vvllr bu insan iqtidar leyhin srt szlr deyn xs kimi yaddalarda qalb. Msln, Arifolunun qzetind yazmaa balamazdan (yuxarda qeyd ediln tarixdn) n az n ox dz be ay vvl (iyunun 25-d) "Mehriban liyevann namizdliyi" mvzulu verilid Hseynbala Slimov iqtidarn mxalifti vahid namizd ortaya qoya bilmmkd sulad halda znn Heydr liyevin zamanda da (2003-c il prezident sekilri) indi d (2003) ikili namizd, yaxud ehtiyat namizdl (2003-d ata-bala liyevlr, 2013-d l-arvad liyevlr) x etmsindn az dolusu danrd. (lbtt, o zamanlar yadmda qalan qdriyl bu cr shbt etmidi. yr-skiklik varsa z dzli edr, shvimiizi grrik) n dhtisi budur ki, Slimov "Bizim yol" onlays qzetinin 24.07.12 tarixd "Ramiz Mehdiyev prezidentliy namizd olacaq?" bal il ap etdirdiyi xbrd "Azadlıq Radiosunun rhisi" (qzet z xsn bel yazb v o zamanlar Slimovun hmin radioda tez-tez grnrdi) Hseynbala Slimovun ad kiln qzet aqlamasnda bu szlri dediyini drc etmidi: "Iham liyev 2003 v 2008-ci illrd prezident olub v ondan bir il sonra referendum vasitsil Konstitusiyada dzli edilib. Yni normal hquqi situasiyan gtrsk, liyev khn Konstitusiya il prezident olub. Bu, o demkdir ki, liyevin prezidentlik mddti khn Konstitusiya il myyn olunmaldr. Yni bu msl aq hquqi problem olduundan, n az

Konstitusiya Mhkmsi bu bard yozum vermlidir. nki qanunun geriy qvysi yoxdur." Bu szlrin mllifi prezidentdn mnzil alandan sonra Arifolunun qzetind ap etdirdiyi mqald prezident Iham liyevin mnzil vermsini tqdir edrk "ilk nvbd prezident .liyev minntdar olmaq lazm glir. Szsz ki, birinci xsin diqqti olmasayd..." deyir. Demli, bir zamanlar "qanunun geriy qvysi olmadna" etiqadl olan Hseynbala Slimov ev aldqdan sonra prezident minntdar olub onu "birinci xs" hesab edir. (Tccbldr!) Hmin mqalsind deyir: "Mn bir mslni he baa dmrm: niy xarici donorlardan qrant almaq olar..." lbtt sz kim atmas bir az bllidir, bir az yox. Amma unudur ki, z bir zamanlar Amerikann "Azadlıq Radiosu"nun rhisi kimi tannrd Amma grnr o zamanlar "xarici donorlar"dan qrant almayb. Buna gr d Arifolunun qzeten keib. stlik, mqalsinin sonunda air S. Rstmdn iqtibas edib "biz d hmin adamlarq: Hseynbala el hmin Hseynbaladr..." deyir. Dzdr, bioloji chtdn v rana mvqeyd Hseynbala el hmin Hseynbaladr. Amma hqiqliri demkd is yox. Bunu bilmk el d tin deyil. Msln, ran tnqid etdiyi yazsnda bu ifadlr yer verir: "...gcl v problemsiz bir Azrbaycan rann maraqlarna el d cavab vermir...." Bli, gcl v problemsiz Azrbaycan. Sn dem Azrbaycanda indiydk birc Hseynbala Slimovun prezidentdn ev ala bilmmisi problemi var idi, o da uurla hll olundu. Dzdr, Slimov "problemsiz Azrbaycan" deyrkn Qaraba (n az rann vasitsiy) aldqdan sonrak Azrbaycan nzrd tutur. Amma msl bundan ibartdir ki, Slimov qeyd etdiyimiz kimi son zamanlar mqallrini baqa istiqamtd yazr v yazsn "ax biz randan daltdn savay bir ey d istmirik..." cmliyi bitirir. Grnr prezidentdn ev, randan dalt istyn Hseynbala Slimov vvlki kimi daha yerli iqtidardan dalt istmir. Ya da baqa variant qalr, o da budur ki, Azrbaycanda dalt .brqrar oldu, indi nvb atb ran dzltmy